

Füzuli şeiri Vaqif Bayatlı Odər poeziyasının əsas ideya-bədii qaynağı kimi

Gülnarə Abbasova

Azərbaycan Dillar Universiteti, Azərbaycan.

E-mail: glnar.ava@bk.ru

Annotasiya. Məqalədə Füzuli və Vaqif Bayatlı Odər poeziyası arasındaki ərs-varislik mövzusuna toxunulur. Bu mövzuya iki planda – ideya-məzmun və bədii-estetik yönə baxmağın lazımlığı göldüyini qeyd edən araşdırmaçı öz fikirlərini birinci plan əsasında şərh edir. O, orta çağ divan şeiri dəhisi ilə modern şairin yaradıcılığı arasında əlaqənin səbəblərini göstərərək, bunu saxta kommunist ideologiyası və bu ideologianın tərənnümçüsü olan sosrealist ədəbiyyata qarşı müxaliflik kimi dayorlondırır, iki şairin yaradıcılığı arasındaki ortaq məqamları onların hər ikisinin əsaslandığı vahid metafizik mənbə ilə əlaqələndirir, ayrılan məqamları isə dövrün, zamanın götirdiyi fərqlər kimi səciyələndirir.

Açar sözər: Allah, Quran, Peygəmbər, Füzuli, Vaqif Bayatlı Odər, Platon, eşq

Məqalə tarixçəsi: göndərilib – 05.05.2022; qəbul edilib – 20.05.2022

Fuzuli's poem as a main idea-artistic source in the poetry of Vagif Bayatlı Oder

Gulnare Abbasova

Azerbaijan University of Languages

E-mail: glnar.ava@bk.ru

Abstract. In the article is dealt with the subject of inheritance between the poetry of Fuzuli and Vagif Bayatlı Oder. The researcher notes that this issue should be looked at in two plans as idea-content and artistic-aesthetic and interprets her thoughts on the basis of first plan. She shows the reasons of the connection between the genius of medieval divan poetry and the creativity of the modern poet; estimates it as opposition against false communist ideology and socialist realist literature praising this ideology, associates the common points between the creativity of the two poets with a single metaphysical source on which both are based, characterizes the separated points as the differences brought by time.

Keywords: Allah, Koran, Prophet, Fuzuli, Vagif Bayatlı Oder, Plato, love

Article history: received – 05.05.2022; accepted – 20.05.2022

Giriş / Introduction

Hər şair yaşadığı konkret zamanla yanaşı, həm də öz mənsub olduğu xalqın poetik ərsi üzərində yetişir, özündən öncəki şairlərlə dialoqda formalaşır, yəni təkcə həyat yox, həm də ədəbiyyatdan gəlir və bu, şairin öz xalqının bədii söz sənətinin varisliyinin göstəricisi kimi meydana çıxır. Vaqif Bayatlı Odər poetik yaradıcılığı sovet dövründə başlaşa da, özündən bir neçə on il öncə yazar-bəyadən və ya müasiri olan kommunist əqidəli şairlərin deyil, bir neçə əsr önce yaşamış klassik divan şeiri təmsilçilərinin davamçısı kimi meydana çıxır. Klassik divan şairləri ilə mənəvi doğmaliq V.B.Odərin totalitar sovet rejimi və saxta kommunizm ideallarının tərənnümçüsü olan məd-

hiyyə ədəbiyyatına müxalifliyi ilə sərtlənir. Onun bir şair kimi əsas cəhətlərindən biri klassik divan şeiri ənənələrini modern forma və müasir dildə yeniden canlandırmaqdan ibarətdir. Amma V.B.Odər divan şeiri klassiklərini müasir dildə sadəcə təkrar etmir, həm də bir neçə yüz il ərzində bədii fikrin əldə etdiyi nailiyyətlərdən, özünün bir yaradıcı şəxs kimi fərdi-subyektiv mövqeyindən irəli gələn mühüm yeniliklərə imza atır.

Əsas hissə / Main Part

V.O.Odər poeziyasının klassik divan şeiri ilə bağlılığı iki planda üzə çıxır:
- ideya planı; - bədii-estetik plan.

Birinci planda bu bağlılıq şairin ən ümumi fəlsəfi dünyagörüşü, ikincisi isə bədii-estetik xüsusiyyətləri, obrazlar aləmi ilə əlaqədardır. Bu məsələlər hər biri öz-özlüyündə kifayət qədər geniş izah tələb etdiyindən bu yazıda yalnız ideya planındaki səsleşmələrin müəyyən yönlərindən söz açmaq fikrindəyim.

Müasir şairin klassiklərin salaf-xəlef münasibətlərindən, ideya-bədii bağlılığından danışanda ilk yada düşən orta çağ divan şeirimizin dahisi Məhəmməd Füzuli olur. Bununla belə, V.B.Odərin Nəsimi, Xətayi və digər divan şeiri təmsilçiləri ilə bağlılığı da nəzərdən qaçmır. Füzulinin bu məsələdə daha qabarlıq görünməsinin iki səbəbi var: birincisi, təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumən şərqdə intibah şeirinə yekun vuran dahi kimi Füzuli özündən öncəki şairlərin bədii ərsinin də xüsusiyyətlərini poeziyasında comlaşdırıb və odur ki, onunla diaЛОQ dolayıları ilə bütün şərq poeziyası ilə ünsiyyət deməkdir; ikinci səbəb isə V.B.Odərin özünün Füzuli yaradıcılığına məlumat rəğbətindən irəli gəlir. Yəni bunlardan birincisi obyektiv, ikincisi isə subyektiv amil kimi dəyərləndirilə bilər.

Bir az da dərinə gedəndə, iki şair arasındakı səsleşmələr təkcə şərq poeziyası ilə deyil, ümumən insan düşüncəsi, ən nəhayət, Allah ideyası ilə bağlılıqdan irəli gəlir. Bu bağlılığın kökündə özünü ruh kimi dərk etmek, bədii yaradıcılığın, bədii dühanın mənşeyinin ruhla bağlı olmasına dair fundamental qonaqtur. Təsadüfi deyil ki, V.B.Odər bu barədə yazar: "Dahilik ruhi hadisədir, ağıldan yox, ruhdan gəlir". Şairə həsr etdiyi "Göy üzünүн бу üzүнү динләyən şair" adlı məqəlasində isə tənqidçi E.Akimova belə yazar: "mənçə, poeziyamızın az-çox qorunduğu indiki ruh həlində ən çox xidməti olan şairdir Vaqif Bayatlı Odər" [1].

V.B.Odərin bədii düşüncəsindəki ruh və ağıl qarşılıqlılaşdırılması və üstünlüyü ruha verilməsi divan poeziyasında eşq-ağıl qarşılıqlılaşdırılması (münazireyi-əqlü eşq) və üstünlüyü eşqə verilməsinə dair məlum-məşhur, fundamental sufi ideyasına birbaşa analogiyadır. İstər klassik divan şairləri, istərsə də müasir şairə görə, aqla etmad özünü doğrultmur, cünti o, məntiqlə bağlıdır, məntiq isə yanlış istiqamətdə getsə, insani asanlıqla çəşdirə bilər. Ruhə gəlincə, o, birbaşa ilkin mənbə – Allahla bağlıdır və bu, ruh qatında yanılmanı heçə endirir. Çünkü bu zaman həqiqətlə insan arasında onu çəşdirə biləcək heç bir maneə olmur. Başqa sözələ desək, ağlin əsası yoxdur, daha doğrusu bu əsaslandırma mötbəər deyil, ruhun əsası isə Allahdır. Bu ideya Füzulinin aşağıdakı məşhur beytində özünün ən klassik formulasını belə tapıb:

*Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki bir bünyədi var.*

V.B.Odərin ağıl-ruh və ya eşq-ruh məsələsində Füzuli ilə səsleşməsini onların idrak probleminə yanaşmada eyni və ya yaxın mövqədə durması, yəni idrak üsulunun oxşarlığı, qnoseoloji doğmaliq kimi müəyyənlaşdırılmək olar.

Niyə V.B.Odər öz müasirleri olan şairlər deyil, məhz orta çağ şairləri, özəlliklə də, Füzuli ilə dialoq ağırlıdır? Bunun iki səbəbini qeyd etmək olar. Birincisi odur ki, ruh qatında düşünən və yaxın V.B.Odər üçün zamanın öməni deyil. Şair özü də dəfələlə zamanın "mənasızlığından" yazar. İkincisi isə, o məhz zamanın insan düşüncəsinə əsrlər boyu vurduğu yükden ("əql tədbirindən") azad olub ilkin mənbə ilə birbaşa dialoq ağırlığı istəyir. Burda Füzuli ilə dialoq ondan təsirlənməklə yanaşı, həm də klassik şairin timsalında özünə həmfikir, ideya müttəfiqi tapmaqla bağlıdır.

Yəni klassik şair müasir şairə ideya qaynağı olmaqla yanaşı, həm də onların hər ikisi vahid metafizik qaynaqdan gəlir. Yəni onlar eyni günəşin zərərləri olub, eyni kökdən, vahid mənbədən qaynaqlanırlar. Çağdaş şairin klassiklərlə səsləşməsinin fundamental əsasında məhz bu mənbə eyniyətli durur.

Bu, ən ümumi metodoloji məsələyə aydınlıq gətirəndən sonra artıq orta əsrlər irfan şeiri və V.B.Odər poeziyası arasındakı paralellərlə bağlı konkret fikirlərə keçə bilərik.

İstər Füzulinin türkəcə qəzəllər divanı, istərsə də V.B.Odərin "Yupyunru bir eşq ilə" kitabı eşq haqqında şeirlə başlayır. Eşq hər iki şairin kitabının giriş, qapısı, açılışı, fatihəsidir. Məlumdur ki, Füzül öz türkəcə divanına, – "Qəd ənarəl eşqə lil üşşaqəl min hacəl hüda / Saliki-rahi-həqiqət eşqə eylər iqtida" – mətləli məshur qəzəlli ilə başlayır və yalnız bundan sonra Allah, onun rəsulu, in dörd məsudan hər hansı biri haqqında qəzəllər gəlir [2, s.8-44]. Dahi şair özünün şah əsəri olan "Leyli və Məcnun"un dibaçosunda da bildirir ki, Leyli və Məcnun haqqındaki əfsanə ramzi saciyyə daşıyır, Məcnun burda həqiqi eşqi, Leyli isə əzəli gözəlliyi rəmzləşdirir və şair "əfsanə bəhanəsi" ilə eşq və gözəlliyyin hekayəstini danışmaq fikrindədir.

Məhz bu klassik ənənəyə uyğun olaraq, V.B.Odər öz kitabını eşqin adına bağlayır ("Yupyunru bir eşq ilə") və kitabın girişində yazır: "Xoş gəlmisiniz! Lütfən, ayaqyalın keçin, göyüzündə hər an üzü Tanrıya doğru ayaqyalın yürüün, yürüürkən körpələşən, cocuqlaşan, hər uledzələ öpülen ayaqlarınız, üzü Tanrıya açılan bütün çıçəklərək göyüzüne açılan əlləriniz, hər an Allaha "Can!" deyən canınız yupyunru bir duayla, yupyunru bir göylə, yupyunru, mübarək bir eşq ilə qanadlancaq!" [4, s. 4]. Başqa bir yerdə isə şair belə yazar: "Tanrim, Sən bütün Kainatın tək İbadət yeri - göyündən diz çöküb a'lin qoymağın Möhürdaşı - tək Yer üzündən və öz yanınacan sonusuz ucağıq, sonsuz ibadətək Eşqi yaratmışın... Həm də bütün ibadətlərin üzünü ən böyük İlahi İbadətə, bütün sevgilərin üzünü ən uca İlahi Eşqi doğru yönəltmişən... Həm də əbədi süküta qərq olmuş bütün Kainatda eşidilən ibadət və eşq piçiltisindən başqa səs yox" [4, s.12]. Şair "Qafqazinfo" saytında Fərid Hüseyni müsahibəsində hətta özünün bir şair və insan kimi missiyasını eşqə bağlayaraq deyir: "Hamıni hamiya istətmək, sevdirmək gələcək dünyənin əsası olacaq. Mən, əslində, bunu xəbər vermək üçün dünyaya galmışəm" [3].

Hər iki şairin yaradıcılığında Allah axtarıcılığı və ona qovuşmaq ideyası həm ana mövzu, həm də başlıca ideyadır. Füzulinin qəzəlləri, bir sıra rübai və qəsidiələri, "Leyli və Məcnun" poeması bu mövzunun bədii, "Mətləül-etiqad" fəlsəfi, "Rindü zahid" etik, "Səhhət və Mərəz" elmi, "Bəngü-bads" siyasi ifadəsidir. Dahi şairin yaradıcılığında bu ideya həm də birbaşa Allaha həsr edilmiş əsərlərdə üzə çıxır ki, buna örnək olaraq, onun "Ya mən əshətə elmükəl əşyət külləha / Nə ibtidə sənə mütasvvir, nə intəha", "Yarəb, həmişə lütfünə et rəhnüma mana / Göstərmə ol təriqi ki, yetməz sənə, mana", "Zəhi-zatin nəhanü ol nəhəndən masiva peyda/ Bihari-sününə əmvac peyda, gər napeyda" mətləli qəzəllərini göstərmək olar.

Eyni sözləri V.B.Odərin kitabının əvvəlində yer alan və "Bu göyüzdən o yana Tanrıyla öyünen körpə su", "Bütün kainat bütün göyüyü – Tanrıının qapısı ağız!", "Sənə Allah yaradıbsa, Allahə lazımsan demək", "Ölümsüzlük gəlməş, gedilər", "Hamı hər şeyi birdən, Allah da tək-tək istəyir", "Sənən elə varlığın, tək ölümün yoxluğu demək", "Dünyanın ruhi açılışı", "Yixılarkən hamiya dua açan körpə varlıq", "İlahi yol" və digər ilahinamələri haqqda da əbədi olar.

İstər Füzuli, istərsə də V.B.Odərin ilahinamələrinin əsas mövzusu ilahi eşq, əsas ideyası Tanrıya qovuşmaq və bundan məqsəd ölümsüzlükdür. Füzuliya də, V.B.Odər də görə, insana ölümsüzlüyü (bəqə) baxş edən Allahdır. Füzuliya görə, dünya şahları öz taxt-taclarını bir gün itirəcək, səltənət qovğaları bitəcək, amma mənəvi-ruhi dövlətin sonu yoxdur, o əbədi, ölümsüz, baqidir:

*Fəqr mülkü təxtü aləm tərki əfsərdir mana,
Şükrillah, dövləti-baqı müyəssərdir mana.[2, s.130]*

V.B.Odər də anoloji düşünərək yazar: "Mən indi bilirom, İlahi, Sən niyə elə hey mənə "Ölüm yoxdur!", "Ölüm yoxdur!" – dedidzirirdin, məni hər an ölümdən yox ölümsüzlükdən daşıdırırdın. Sənin varlığın elə ölümün yoxluğunuş" [4, s.11].

Füzuliya görə, bəqə – ölümsüzlük fənadan - yox olmaqdən, ölümdən sonra gəlir. Yalnız öz ecosunu, fərdi mənnini fənaya uğradanlar bəqaya – ölümsüzlüyə, Allah'a yüksələ bilərlər. Beləliklə, fəna eşq vasitəsilə Allaha qovuşma yolunda ikipərdəli Allah-insan dramının birinci pərdəsidir və yalnız bu pərdəni qaldırınlardır ikinci pərdəyə keçə bilərlər. Fəna ilə eşq yolculuğu, əslində bitir, bundan sonra əbədiyyət gəlir və deməli, hərəkət də sona yetir, artıq aşiq mənzilə yeyişir:

*Rahi-esq içərə mənə ancaq fəna məqsud idi,
Şükr kim məqsuda yetdim, intizarım qalmadı.*

V.B.Odərə görə də ölüm, fəna, əslində yoxdur, o, varlığın bir formasından digərinə kecid andır, körpüdür. İnsan ölüm anında əslində olmazlıyə – Allah'a daha yaxın olur. Çünkü o bu zaman Allahdan başqa heç kim və heç nə barədə düşünmür. "Ölüm ancaq, adamın ölməyə və qorxmaga vaxtı qalmadığı bir çevrilmiş anıymış, adamın azad ruha çevrildiyi, göyüzünün bir parçası, həm də göyüzünün özü olduğu, təkcə Allahı duyduğu bir anmış ancaq" [4, s. 11].

Lakin klassik divan şeiri dahisi ilə müasir şairin mövzuya münasibətində fərqlər də var. Orta çağ şairinin düşüncəsinin yeganə qəhrəmanı Allahdır. Əsl gözəlliş Allahan gözəlliş, həqiqi eşq Allah eşiqdir. Qalan hər şey, o cümlədən də insan yaradanın təzahür formasıdır. Şairə görə, insan hətta ona na görək olduğunu belə bilmir, bunu yalnız Allah bilir. Çünkü hər şeyin doğrusunu bilən Allahdır:

*Mən bilməzəm mənə gərəyin, sən həkimən,
Mən eylə, vermə hər nə gərəkməz mana, mana.
[2, s.20]*

V.B.Odər poeziyasında modern çağın gətirdiyi düçüncə yeniliyinə uyğun olaraq, insan daha aktiv, daha faildir:

*Yerdən xilas ol,
Sən göyün övladısan, insan,
həm də demə sən bir heçsən,
demə goldi-gedərsən,
hər an, hər an inan, bil,
Allahı duyub galdiyin,
Allahçın ola bildiyin,
Allahçın öla bildiyin qədərsən.[4, s.6]*

Beləliklə, V.B.Odərin də poeziyasında Allah müəyyənləşdirici ölçü, etalon, meyar olaraq qalır, lakin burda insanın rolü artır, onun fəaliyyət muxtarıyyəti güclənir ki, bu, modern çağda insan amilinə getdikcə daha çox önəm verilməsiylə bağlıdır.

Klassik düşüncəyə görə, Allah hər cür ehtiyacdən xalidir, o özü özüne yetərli, kafidir. Bu fikrin kökü Quranın "İxləs" sursosundan gəlir: "Allahu samad" – "Allah ehtiyacsızdır". V.B.Odərin bədii düşüncəsinə görə isə, insan Allaha lazımdır:

*...sənə Allah yaradıbsa,
Bil, sən ən böyük varlığa,
Allaha lazımsan demək.[4, s.7]*

Füzulinin bədii təqdimində Allah ən böyük sevgi və ən böyük gözəlliyyin qaynağıdır. Bu, pozulmaz bir ehkamdır. V.B.Odər bu ehkamı pozur və yaradanla müqayisədə yaradılanın, Allahə nisbətən insanın gözəlliyyinin dəha üstün olmasına dair fikir şairin yaradıcılığına modern çağın gətirdiyi humanizmin tərkib hissəsi kimi daxil olur. V.B.Odər görə, Allahan yaratdıqları nəinki

onun özündən daha gözəldir, hətta Allah olmaq elə özündən daha gözəlləri yaratmaq deməkdir. Anma paradoks budur ki, bu “bidət” dolayısı ilə Allahn eşqinin və gözəlliyyinin təkarsızlığına dalalat edir, onun müstəsnahığının təsdiqinə çevirilir. Çünkü özündən daha gözəl yaratmaq üçün çox böyük sevgiyə və gözəllik duyusuna malik olmalıdır:

*Bu dünyada hər şeyi
Min bir eşqlə qura-qura
Min bir eşqlə tika-tika
Özündən gözəl yaratmaq –
Tanrılıq bu elə, balkə.[4, s. 58]*

Füzuli və V.B.Odər poeziyasının ortaq məxrəcə gəldiyi məqamlardan biri də Məhəmməd peyğəmbərə münasibətdə üzə çıxır. Füzulinin qəzəllər divanının 5-ci və 6-ci qəzəlləri birbaşa Peyğəmbərə həsr olunub. “Əşrəqət min fələkü bəhcəti şəmsin və bəha/ Mələəl aləmə nurən və sürürən və bəha”. “Ey olan mercə bürhani – ülüvvü şan sana/ Yerə enmiş göydən istiqbal edib fürqan sa-na” matələli bu qəzəllərdə Peyğəmbər haqqı şirlərini haqq əhlina çatdırın, insanlığı cəhalətdən xilas edən Allah elçisi, mercə gecəsi ən uca kamal mərtəbəsinə yüksələn bir zat, peyğəmbərlər üzüyünün qaşı kimi ən yüksək sözlərlə tarənnüm olunur. Mercə gecəsi o ağlin, kamalın elə uca mərtəbəsinə qalxıb ki, hikmət sahibləri onun yanında aşağı səviyyəli bir firqədir, fəlsəfə isə tamam sahlikdir:

*Rütbəyi-hikməti-meraci-kəmalinə görə,
Hükəmə firqeyi-dun, fəlsəfə cəmi-sübhə.[2, s.33]*

V.B.Odərin Peyğəmbərə həsr etdiyi iki şicirdən biri digərinin davamı sayıla bilər: “Peyğəmbərin meracı” şeirində Allahan rəsulunun göyüzüne yüksəlişi təsvir olunur:

*Tanrıım o kimdir, gedir hey,
Hay vermir dosta, tamışa.
Gedir, gedir üzü göyə
göylə danişa-danişa.[4, s.16].*

“Göyüzünün Peyğəmbərin ayağının altına gəlməyi” şeirində isə əksinə proses təsvir olunur və bu sonuncusu onun şənini deyilən ən yüksək tərif kimi səslənir. Burda ünlü “Dağ Məhəmmədə tərəf” gəlməsə, Məhəmməd dağa tərəf gedər” deyiminə gizli bir müxalifət də var. V.B.Odərin fiqincə, nəinki dağ, hətta göyər özü belə Peyğəmbərin ayağına gəlir, mümkünsüz mümkün olur, çünki səhbət adı düşüncə müstəvisindən (dağ, yer, coğrafiya) deyil, qeyri-adı, yer məntiqinən dışına çıxan düşüncə fəzəsindən (göyü) gedir.

Füzuli və V.B.Odərin peyğəmbər haqqında şeirlərinin əsas özəllikləri odur ki, birinci Allahın rasulu, onun mercə, başçın tarixindəki yeri haqqda danışır, ikincisi isə bütün bunları birbaşa göstərir ki, bu da modern poeziyanın klassik şeirdən başlıca fərqi kimi meydana çıxır.

Füzuli və V.B.Odər yaradıcılığı arasındaki anoloji məqamlar ən ümumi bədii təsvir üsulu və konkret obrazlar sistemində də özünü aydın bürüza verir ki, bu da hər şeydən önce, hər iki şairin parabolik düşüncəyə meyilli olması və mübaliğədən bədii təsvir üsulu kimi geniş istifadə etməsində öz əksini tapır. Uzağa getməyib Füzulinin xrestomatik “Məni candan usandırdı...” qəzəldən bu mübaliğəni örnək göstərəcəyik:

*Məni candan usandırdı, cəfadən yar usanmazmı,
Fələklər yandi ahimdən, muradım şəmi yanmazmı?*

Klassik şair öz ahinin alovu ilə göyləri, fələkləri yandıracağından danışır. Müasir şair isə göyzünün o üzündən söz açır:

*Ehey! Göyün o üzüna
Keçib gözlərdən itənlər,
Bu dünyani eşqləriylə
Gözəlləşdirib gedənlər!*

İlk baxışdan elə görünür ki, iki şair arasında göyüzü məsələsində fərq var. Əslində, isə hər iki şairdə məsələyə münasibət mahiyyətə eynidir. Hər iki şairdə dünya və göyüzü mövzusunun kökü Platonun ideyalar aləminə gedib çıxır [5, c.681-702]. Dahi filosofun “ideyalar aləmi” şairlərin göyüzünü, kölgələr aləmi isə şairlərin dünya, yaxud yet üzü anlayışlarına uyğun gelir. Sadəcə, Füzuli göyüzünü, yəni fələyin qatlarını dəqiq istilahlara adlandırır, V.B.Odər isə onlara “göyü-zündən o yana” deyə özünəməxsus ad verir ki, bu həm müasir şairin orta çağ istilalarını artıq “unutduğunu”, həm də onlara xüsusi önəm vermədiyini göstərir.

Nəticə / Conclusion

Füzuli və V.B.Odər yaradıcılığının ideya-məzmun səslaşmaları haqqında danışlığımız məsələrlə bitməyib, məcnunluq, tənhalıq, qurbət, dərd-kədər, vüsal, hicran, sərməstlik, zalimə və zülümə qarşı mücadilə və sair coxsayılı mövzuları özündə əhatə eloyır. Lakin həcm problemi imkan vermədiyindən bu mövzular ətrafindakı qarşılaşdırılmaları növbəti yazırlara saxlamalı olduq.

Ədəbiyyat / References

1. E.Akimova. “Göy üzünün bu üzünü dinləyən şair”. “Ədəbiyyat qəzeti”, 2017.06.07.
2. Sabir Əlim Xəliloğlu. Füzuli qəzəlləri şorhi. Dörd cild. Birinci cild. Bakı: Adilioğlu, 2004.
3. Vaqif Bayatlı Odər: “Mən bunu xəbər vermək üçün dünyaya gəlmisəm”. F.Hüseynlə müsahibə. “Qafqazinfo”. 2021.05.06.
4. Vaqif Bayatlı Odər. “Yuprumru bir eşq ilə”. Bakı: Cinar-Çap, 2008.
5. Platон. Диалоги. ЭКСМО. Москва, 2015.

Позиция Физули как основной идеально-художественный источник поэзии Вагифа Баятлы Одера

Гюльнара Аббасова

Азербайджанский Университет Языков. Азербайджан.

E-mail: glnar.ava@bk.ru

Резюме. Статья посвящена теме наследия и преемственности между поэзией Физули и Вагифа Баятлы Одера. Исследователь утверждает, что к этой теме нужно подходить исходя из двух планов: идеально-содержательного и художественно-эстетического, основываясь в первую очередь на изъяснении первого. Причины связи средневекового гения диванной поэзии с творчеством поэта-модерниста автор видит в противостоянии оппозиции с литературой соцреализма, прославляющей ложную коммунистическую идеологию, и усматривает общие черты в творчестве каждого из них в опоре на единые метафизические источники. Различие же диктовала реальная действительность того времени.

Ключевые слова: Аллах, Танры, Коран, пророк, Физули, Вагиф Баятлы Одер, космос, Земля, Платон, любовь, крах, классический, модерн, идея, тема, содержание